


# UNUTMAYAQ ŞƏHİDLƏRİMİZİ



*On üç yaşlı Tahir Əliyev  
Xalq artisti Alim Qasimovla*



*"Andıçmə" mərasimi, Gənəcə*



*Əsgər yoldaşı ilə (soldan birinci)*



Qırıq dörd günlük Vətən müharibəsi ərzində Xalq artistimiz Alim Qasimovun səsi işğaldan azad olunmuş torpaqlarımızın fonunda "Cəngi" kimi səsləndi. Bu səsədə yanğı, həsrət, üşyan, intiqam var

idi. Bu səs xəbərsiz idi ki, onum pərəstişkarı olan bir igid, şirin arzularla dolu bir qönçə ürək ele o anlardaca Vətən torpağına əmanət tapşırıldı... Tahir Əliyev lap uşaq yaşlarından bu səsin sehri-nə düşməndü. On üç yaşlı Tahir bir gün Xalq artisti Alim Qasimovun qonşularındanki toya qonaq kimi gəldiyini eşidir. Onun sevincinin həddi-hüdudu yox idi. Geyinib atası ilə toya gedir. Atasından xahiş edir ki, sevimli müğənnisinə onunla şəkil çəkdirmek istədiyini bildirsin. Atası istəyini bildirəndə Alim Qasimov məmnuniyyətlə razı olur. Bu şəkil Tahir üçün çox əziz idi...

Əliyev Tahir Mahir oğlu 2001-ci il, iyul ayının 20-də Bakının Maştağa qəsəbəsində zəhmətkeş ailəsində dünyaya gəlmişdir. 2009-cu ildə qəsəbədəki Əliağa Vahid adına 293 sayılı tam orta məktəbin birinci sinfinə gedir. Ən çox sevdiyi dərs tarix fənni idi. Tarixdən həmişə "5" qiymət alardı. Yaxşı yaddaşı var idi. Lakin o da bir çox həmməsləki kimi təhsil ala bilmədi. Oxumağa vaxtı yox idi. Yalnız doqquz sinif oxuya bildi. Atası infarkt keçirmiş, iki dədə ürək əməliyyatı olunmuşdu. Ailəyə kömək etmək lazım idi. Maştağada yetkinlik yaşına çatmış oğlan uşaqlarına artıq kişi kimi baxırlar. Bəli, bir halda ki, atanın əmək qabiliyyəti yoxdur, deməli, oğul yaşından asılı olmayaraq evin kişisidir. Tahir də bir çox yaşıdları kimi bu ağır yükü hələ bərkiməmiş ciyinlərinə götürür. Büyük şəxsi təsərrüfatlarda məhsul yığımına kömək etmək, xırda ticarətlə məşğul olmaqla ailənin gündəlik təlabatını qismən də olsa ödəyə bilirdi. On doqquz yaşılı Tahirin heç vaxt cib telefonu olmamışdı. Valideynlərinə ev qayıtçıdan sonra alacağını bildirmişdi. Həyatın nəbzini tutmaga alışğından əksər halda qərarı özü verirdi. Hətta şüarı da var idi: "Böyükələr hörmətim var. Amma sözümün düz olduğu yerdə böyük özüməm." Anası deyir ki, mənim bala nə uşaqlıq gördü, nə gənclik. Həmişə kişi oldu.

Vətənpərvər övlad idi. "20 Yanvar", "Xocalı" hadisələri ilə bağlı çəkilişlərə baxa bilməyirdi. Ermənilərə nifrot edirdi, iyənirdi onlardan. Hərbiyə marağı var idi. Atası deyir ki, kiçik yaşlarında kök, dolu bədənli, bir az sarışın uşaq idi. Əsgərlik yaşına çatanda birdən-birə boy atdır, ariqlədi, qaraqaş, qaragöz bir igid oldu. Hərbi xidmətə getmək, Murovda xidmət etmək, şəhid olmaq istəyirdi. Anası deyir ki, bir dəfə çarpayıda arxası üstə uzanmışdı. Gözlərini tavana zilləmişdi. Onda dedi ki, ana, mən əsgər gedəcəyəm, müharibə olacaq. Mən şəhid olacağam. Sizin başınızı uca edəcəyəm. O zaman onun sözlərinə əhəmiyyət vermədim.

2019-cu ilin iyul ayında həqiqi hərbi xidmət vərəqini alır. İyulun 22-də hamıyla görüşüb çağırış yerinə gedir. Lakin əminin gün onu aparmayırlar. Səhəri gün, iyulun 23-də heç kəslə görüşmədən, arxaya da baxmadan evdən çıxır. Atası da onunla gedir. Yalnız çağırış yerində avtobusa minəndə atası ilə qucaqlaşınır. Əvvəlcə Gəncəyə düşməndü. Karantin müddətini orada başa vurur. Andıçmə mərasimində bütün ailə üzvləri - atası, anası və bacısı da ziyarətinə gedirlər. Şəkil də çəkdiriblər. Atası deyir ki, bu bizim ən xoşbəxt şəklimizdir. Sonradan onu əsas xidmət yerinə, Qazax şəhərindəki posta təyin edirlər. Öz istəyi ilə sərhəd zonasındaki posta yazılır. Məqsədi düşmənlə üz-üzə olmaq idi. Bir il üç ay nümunəvi əsgər kimi xidmət göstərmişdi ki, Vətən müharibəsi başla-

di. Könüllü olaraq döyüş bölgəsinə getmək üçün ərizə yazır. Füzuli uğrunda qızgın döyüşlər gedirdi. Kapitan Asım Quliyev əminin günü belə xatırlayı: "Bölməyə rəhbər təyin edilmişdim. Şəxsi heyətdə böyük ruh yüksəkliyi var idi. Bunu təsvir etmək mümkün deyil. Onu yalnız yaşayanlar bilər. Əsgərlərimiz çox ürkəli idilər. Səhərə kimi heç kəs yatmamışdı. Hamı əminin günü səbirsizliklə gözleyirdi ki, düşməni əzsiz. Saat 7-də başladıq. Özümlə beş nəfər götürüb ərazini tanımaq üçün ireli getdik. Bu ərazidə bizdən əvvəl heç bir bölmə olmamışdı. 1993-cü ildən bəri biz ilk azerbaycanlı bölməsi idik ki, burası ayaq basıldıq. Yamacı aşdıq. Düşmənin 300 metrliyində səngəri var idi. Əsgərlərimiz əmin səngərə düşdü. Düşmənin bağrı yarılmışdı. Əsgərlərimiz düşmən səngərində hückum anını gözləyirdilər. Müdafia fiyarıldıqdan sonra düşmən mərmiləri açıldı. Yusifzadə Ramil, Əliyev Tahir kimi cəsur döyüşçülər var idi. Yaralı əsgərlərə tibbi yardım göstəriləməsini xahiş edirdim. Razi olmayırdılar. Təssüf ki, itkilərimiz oldu". Əsgər Əliyev Tahir Mahir oğlu əminin gün, oktyabr ayının 13-də, Füzuli uğrunda gedən qızgın döyüşlərdə Aşağı Əbdürəhmanlı kəndində şəhadətə qovuşur. Tahir Əliyev bircə gün döyüşür. Ancaq bu elə bir döyüş idi ki, onun iştirakçısı Ali Baş Komandan İlham Əliyev cənablarının fərmani ilə "Vətən uğrunda", "Füzulinin azad edilməsi uğrunda" və "Cəsur döyüşü" medalları ilə təltif edilmişdir.

Şəhid Əliyev Tahir Mahir oğlu özünü dediyi kimi, valideynlərinin başını uca etdi. Atası da anası da onun həyatda olmamasına inanmayırlar. Atası deyir ki, bilirom gelməyəcək. Amma ölməyib, vardır. Anası Tahirin şəkillərinə baxanda heç vaxt keçmiş zamanda danişa bilməyir: "Kişi balamdır mənim"-deyir. Bacısı isə, onunla dost olmuş bircə qardaşının yoxluğunundan heç cür ovuna bilməyir. Ona təsir edən bir də odur ki, həqiqi hərbi xidmət ərzində qardaşı bircə gün də evə gəlməmişdi. Öz məzuniyyətlərindən istifadə etməmişdi. Bir il ərzindəki xatirələrini özü ilə aparmışdı... Mənim, bu sətirlərimin müəllifinin də Tahir Əliyevlə bağlı xatirəm var. Onu oxucuma çatdırmaq istəyirəm. Belə ki, Maştağa Cümə məscidinin qarşısında Vətən müharibəsi şəhidlərinin şəkilləri asılıb. Hər dəfə yolum bu şəkilərin qarşısından keçəndə onlarla danışram. Şəhid Tahir Əliyevin bir şəklini asmışdır. Sonradan dəyişdilər. Tahir saf uşaq gülüşü ile güldürdü. Hər sehər işe gedəndə bu gülüş məni ağladırdı... Tahirin ailəsi ilə görüşdükdən sonra uzun müddət bu təsirdə qaldı. Növbəti gecə sehərə yaxın yuxuda gördüm ki, evdə oturmuyışam. Bir şəhid anası içəri daxil oldu. Bil-mirəm kimdir. Amma hissiyatım mənə deyir ki, şəhid anasıdır. Mən ayağa qalxıb ona bir stəkan su verdim, içdi. Sonra hiss edirdim ki, evdə digər xanımlar da vardır. Duman kimi gördüm. Düşüncəmə gəldi ki, qrafını götürüb onlara da su verim. Belə də etdim. İçdilər. Bu vaxt qeybdən bir səs gəldi: "Hamı mənim Anam kimi içdi." Olduqca təsirli yuxu idi. Müxtəlif cür yozumlar fikirləşdim. Nəhayət, belə bir qənaatə gəldim ki, şəhidlərimizi yada salan da Anaların ətşan ürəyinə su cilənir. Unutmayaq şəhidlərimizi.

**Zəkiyyə Əbilova**  
**AMEA Məhəmməd Füzuli adına**  
**Əlyazmalar İnstitutunun**  
**baş elmi işçisi,**  
**fəlsəfə üzrə elmlər doktoru.**